

**YENİ NƏŞRLƏR**

**KİTABXANAŞÜNASLIĞIN TARİXİ  
VƏ METODOLOGİYASININ ARAŞDIRILMASINA  
DƏYƏRLİ TÖHFƏ**

Bakı Dövlət Universiteti Kitabxanaşunaslıq kafedrasının müdürü,  
Əməkdar elm xadimi, tarix elmləri doktoru,  
professor A.A.Xələfovun "Kitabxanaşunaslığın tarixi  
və metodologiyası" adlı dərsliyi haqqında

Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, BMT yanında Beynəlxalq İnformasiyalasdırma Akademiyasının üzvü, tarix elmləri doktoru, professor Abuzər Xələfovun imzası kitabsevərlərə yaxşı tanışdır. Alim Azərbaycan kitabxanaları tarixinin ilk tədqiqatçısı, milli kitabxanaşunaslıq elminin banisi, Bakı Dövlət Universitetində respublikamız üçün ali təhsilli kitabxanaşunas-biblioqraf və kitabşunas kadrlar hazırlayan Kitabxanaşunaslıq-informasiya fakültəsinin yaradıcısı kimi ölkəmizdə və xaricdə böyük hörmət qazanmışdır.

Prof. A.Xələfov yüksək səviyyəli alim, səriştəli pedaqoq-müəllim, təcrübəli rəhbər işçi, fəal ictimai xadimdir. Ölkəmizdə mədəniyyət və kitabxana işi quruculuğunun tarixi problemləri, kitabxanaşunaslığın nəzəriyyəsi və metodologiyası, ali kitabxanaşılıq-biblioqrafiya təhsili məsələləri, habelə kitabxana işi nəzəriyyəsi və bir sıra digər aktual elmni problemlər Abuzər Xələfovun elmi araşdırmalarının özayını təşkil edir. Alimin bütövlükdə milli mədəniyyətşunaslıq və kitabxanaşılıq elmi və təcrübəsi üçün mühüm əhəmiyyət kəsb edən sanballı əsərləri məhz həmin uğurlu elm tədqiqatların parlaq nəticələridir.

Ali təhsil sistemində tədris proseslərinin mahir bilicisi kimi tanınan prof. A.Xələfov ölkədə bu sahənin yenidən qurulması və optimallaşdırılması ilə bağlı mühüm məsələlərin həllində yaxından iştirak edir, öz sanballı tövhəsini verir. Alim "Kitabxanaşılıq informatikası", "Kitabxanaşılıq pedaqogikası", "Kitabxanaşılıq psixologiyası", "Kitabxana iqtisadiyyatı", "Kitabxanaçı peşəsi" kimi kitabxanaşunaslıq sahələrinin formalaşmasına, kitabxanaşunas-informasioloq kadrların hazırlığının ixtisaslaşdırılmasına, geniş profilli kitabxana işçilərinin hazırlanmasına dair perspektivlə ideya və təkliflər verir. O, Bakı Dövlət Universitetində kitabxanaşunaslıq, biblioqrafiyaşunaslıq, kitabşunaslıq və informatika üzrə bakalavr və magistr təhsilərlinin təşkilatçısı, bu istiqamətlərdə ixtisas fənlərinə dair tədris plan və programlarının əsas müəllifidir.

Prof. A.Xələfovun fundamental tədqiqatlarında müstəqil Azərbaycanda kitabxana-informasiya fəaliyyətinin strateji istiqamətləri, informasiya cəmiyy-

yətinin vəzifələrinə uyğun yeniləşməsi, kitabxanaşunas-biblioqraf peşəsinin yeni keyfiyyətləri və s. məsələlər ətraflı şərh edilmişdir.

Prof. A.Xələfov 60 ilə yaxındır ki, Bakı Dövlət Universitetində səmərəli elmi-pedaqoji fəaliyyət göstərir. Bu müddədə o, 300-dən artıq elmi əsər, o cümlədən 20-dək monoqrafiya, dərslik və dərs vəsaiti yazıb nəşr etdirmişdir. Alim eyni zamanda kitabxanaşılıq-informasiya ixtisası sahəsində "Kitabxanaşunaslığı giriş" və "Azərbaycanda kitabxana işinin tarixi" adlı ilk orijinal milli dərsliklərin müəllifidir.

Prof. A.Xələfovun "Kitabxanaşunaslığın tarixi və metodologiyası" adlı yeni fundamental dərsliyi bu günlərdə Bakı Universiteti Nəşriyyatında nəfis şəkildə çapdan çıxmışdır. Ömrünü Azərbaycanda kitabxana işi tarixinin öyrənilməsinə həsr etmiş, ali kitabxanaşılıq təhsilinin inkişafına misilsiz töhfələr vermiş, milli kitabxanaşunaslıq elminin əsasını qoymuş prof. A.Xələfovun növbəti dərsliyi uzun illərdən bəri apardığı gərgin elmi axtarışların uğurlu nəticəsi kimi qələmə alınmışdır. Yenice çapdan çıxmış bu kitab respublikamızda kitabxanaşunaslıq elminə dəyərli töhfədir. Bu qiymətli dərslikdə ən qadim zamanlardan başlamış müasir informasiya cəmiyyəti şəraitinə qədər kitabxanaşılıq fikirlərinin meydana gəlməsi və formalaması prosesi xronoloji ardıcılıqla tədqiqata cəlb edilərək araşdırılmış, kitabxanaşunaslığın meydana gəlməsi, təşəkkülü və inkişafı ümumiləşdirilmiş, onun cəmiyyətin tərəqqisindəki nümunəvi məqsəd və vəzifələri elmi cəhətdən əsaslandırılmış, kitabxanaşunaslığının əsas inkişaf istiqamətləri müəyyənləşdirilmişdir.

Kitabın elmi redaktoru dos. K.Aslan, redaktoru dos. E.Əhmədov, rəyçi-ləri dos. M.Məmmədov və dos. P.Kazımırıdır.

Məlum olduğu kimi, Azərbaycan Respublikası üçün yüksək ixtisaslı kitabxanaşunas-informator kadrların hazırlanması prosesində mühüm rol oynayan Bakı Dövlət Universitetinin Kitabxanaşunaslıq kafedrası prof. A.Xələfovun rəhbərliyi ilə öz fəaliyyətini müstəqillik dövrünün tələbləri səviyyəsində qurur, tədris və elmi-tədqiqat sahələrində yeni keyfiyyətlərə nail olmaq məqsədi ilə elmi-pedaqoji kollektivin intellektual potensialından səmərəli şəkildə istifadə etməyə çalışır. Bu vəzifələrin elmi əsaslarla həyata keçirilməsi üçün isə təbii ki, kitabxanaşılıq-informasiya ixtisası üzrə günün tələblərinə cavab verən yeni dərslik, dərs vəsaitləri, tədris proqramları və s. hazırlanıb nəşr etdirmək indi ən vacib məsələrədəndir. Bu baxımdan "Kitabxanaşunaslığın tarixi və metodologiyası" fənni yüksək ixtisaslı kitabxanaşunas kadrların hazırlanmasında, kitabxanaşunaslığının yaranması, təşəkkülü və inkişafının elmi-nəzəri problemlərinin, metod və metodologiyasının, əhəmiyyət və vəzifələrinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Ona görə də prof. A.Xələfovun hazırladığı yeni dərslik bu kursun magistatura pilləsində

təhsil alan tələbələrə sistemli və məqsədyönlü şəkildə öyrədilməsi baxımından əhəmiyyətli işlərdən biridir.

Müstəqillik illərində ilk dəfə yazılan və 7 fəsildən ibarət olan dərslikdə kitabxanaşunaslığın tarixi və metodologiyasını araşdırıb ümumiləşdirərkən müəllif "Kitabxanaşunaslıq fikrinin meydana gəlməsi, təşəkkülü və inkişafı (Qədim dövrlərdən bizim eraya qədər)", "Orta əsrlərdə kitabxanaşunaslıq", "XIX əsrlərdə kitabxanaşunaslıq", "XX əsrde kitabxanaşunaslıq", "Azərbaycanda kitabxanaşunaslıq fikrinin meydana gəlməsi, təşəkkülü və inkişafı", "İnformasiya cəmiyyəti və kitabxanaşunaslığın müasir problemləri", "Kitabxanaşunaslığın metodologiyası" mövzularını əhatəli faktlar əsasında sistemli şəkildə şərh etmişdir.

Dərsliyin əvvəlində müəllif qədim Şərqi ölkələrində kitabxanaçılıq fikirlərinin yaranmasından və inkişafından bəhs edərkən bütövlükdə kitabxana işinin predmeti, obyekti, əhəmiyyəti və mənbəşünaslığı haqqında oxucularda aydın təsəvvür yaradır. O, ən qədim dövrlərdə Sumer və Neynəva gil lövhələrindən, Misir papiruslarından, orta əsrlərdəki kilsələrin və monastırların kitab fondlarından başlayaraq bugünkü pulsuz ümumi elm və bilik məbədlerinə qədər uzun və mürekkeb bir yol keçmiş kitabxanaların müasir tərifini verir. Alim qeyd edir ki, kitabxanalar bəşəriyyətin qiymətli mədəni sərvətlərini toplayan, mühafizə edən, saxlayan, ictimai istifadə üçün nəsildən-nəslə çatdırıran, cəmiyyətin inkişafında fəallıq göstərən, insanların elmi-mədəni və intellektual səviyyəsinin yüksəldilməsinə kömək edən, gənc nəslin təlim-tərbiyəsində yaxından iştirak edən, oxucuların mütaliə prosesini istiqamətləndirən mühüm sosial institutdur.

Tarixilik prinsipini əsas götürən prof. A.Xələfov dərslikdə haqlı olaraq kitabxanaşunaslıq fikrinin meydana gəlməsi, inkişafı, formallaşması və təkmiləşməsi məsələlərini ön plana çəkmişdir. Alim eramızdan əvvəl II minilliyyin ortalarından bu günümüze qədər dünyada, o cümlədən Avropa, Asiya, Amerika ölkələrində, xüsusilə Rusiyada kitabxanaşunaslıq fikrinin yaranmasını və inkişafını tarixi və məntiqi ardıcılıqla izləmiş, dəyərli ümumiləşdirmələr aparmış və inandırıcı elmi nəticələlər gəlib çıxmışdır. Eyni zamanda ən qədim dövrlərdən indiye kimi Azərbaycanda kitabxanaşunaslıq fikrinin təşəkkülü və inkişafı məsələsini araşdırarkən müəllif milli və ümumibəşəri ideyalara söykənmiş, dünya kitabxanaşunaslıq nəzəriyyəsinin mütarəqqi ənənələrindən bəhrələnmiş, sovet kitabxanaşunaslığının tərkib hissəsi kimi və müstəqil elm kimi Azərbaycan kitabxanaşunaslıq elminin tərəqqi yoluń ətraflı şəkildə tədqiq etmişdir.

Prof. A.Xələfov XX əsrin 60-70-ci illərində kitabxanaşunaslığın humitar elm olaraq formallaşması prosesinə nəzər salmış, kitabxanaşunaslıq nəzəriyyəsində demokartik ideyaların, intellektual azadlığın, inforomasiyadan sərbəst istifadənin geniş yayılması məsələsini vurgulamış, bu elmin

məhiyyətini, obyektini və predmetini dəqiqləşdirmiş, funksiyalarını, strukturunu və quruluşunu izah etmişdir. O, həmçinin kitabxanaşunaslığın elmi metodologiyası və metodikası kimi mühüm məsələlərə aydınlıq gətirmiş, onun fəlsəfəsini yaratmış, kitabxanaşunaslıq tədqiqatlarının təşkili prinsiplərini aydınlaşdırmışdır.

Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqının zəngin mədəniyyət tarixindən bəhs edən prof. A.Xələfov yazının, əlibanın, kitabın və kitabxanaların meydana gəlməsi ilə bağlı maraqlı faktları ümumiləşdirərək, indiye qədər irəli sürülen elmi mülahizələri daha da dəqiqləşdirir. O yazar ki, tanınmış Amerika alimi S.Kramerin "Tarix Şumerdən başlanır" əsərində ilk məktəblərin, ilk parlamentin, ilk əxlaqi ideyaların, ilk ədəbi mübarizələrin, ilk kitabxana kataloquğun və ümumiyyətlə, hər şeyin ilkinin Şumerdən başlandığı təsdiqlənir. Şumerlərə qədim Azərbaycan dövlətinin iqtisadi, siyasi və mədəni əlaqələri məsələsinə toxunan dərslik müəllifi bu maraqlı tarixi faktı aydınlıq götirməyə çalışır.

Azərbaycan ərazisində mövcud olmuş qədim Aratta, Manna, Midiya, Alban, Atropaten dövlətlərinin kitab mədəniyyəti barədə söz açan alim Zərdüştlüyün 21 cilddən, 815 fəsildən ibarət "Avesta" haqqında, onun məzmunu, əlyazmaları, kitabxanalarda yayılması haqqında geniş məlumat verir.

Daha sonra o, Alban mədəniyyəti ilə bağlı bir sıra tarixi əsərlərə söykənərək, qədim qaynaqlarda Albaniyanın (Arranın) bizim eranın ilk əsrlərindən böyük inkişaf yolu keçmiş qüdrətli bir dövlətə çevriləməsi barədə məlumat verir. Xalq qəhrəmanı Cavanşirin hökmdarlığı, tarixçi Musa Kalankatlinin "Alban tarixi", xristianlığın yayılması, 52 hərfdən ibarət Alban əlifbası ilə bağlı çox dəyərli faktları elmi şəkildə ümumiləşdirən tədqiqatçı fikirlərini inandırıcı dəlillərlə sübuta yetirir.

Azərbaycan ədəbiyyatı tarixində ana dilimizdə yazıya köçürülmüş ilk möhtəşəm ədəbi abidə olan "Kitabi-Dədə Qorqud" dastanlarının türkdilli xalqların müştərək milli mədəniyyətləri tarixindəki roluna toxunan professor A.Xələfov bu eposun məzmunu, yazıya alınması, dünya kitabxanalarındaki yeri barədə də ətraflı bilgi verir və bu məşhur eposun əhəmiyyətini xüsusi vurgulayır.

VII-XI əsrlərdə Azərbaycanda kitab və kitabxanaların meydana gəlməsi və inkişaf istiqamətlərinin izlənilməsi dərslikdə öz geniş əksini tapmışdır. Azərbaycan ərazisinin ərəb xilafəti tərəfindən işğala məruz qalması, İslam dininin zorla qəbul edilməsi nəticəsində milli mədəniyyətimizin çox böyük zərər çəkdiyini nəzərə çarpdırın müəllif qeyd edir ki, həm mühərbiələr zamanı, həm də İslam dininin qəbulu prosesində yerli xalqın bütün mədəniyyət abidələri, məktəbləri və yazılı abidələri, kitab və kitabxanaları, dini iqamətgahları, müqəddəs ocaqları dağıdılib yerlə-yeksan edilmişdi.

Bununla yanaşı, yenice təşəkkül tapan müsəlman mədəniyyətinin Azərbaycan mədəniyyətinə təsirini da incəliklə araşdırın alım bu qənaətə gəlir ki, orta əsrlərin alımları, şairləri, mütefəkkirləri xilafətin tərkibinə qatılmış digər ölkənin tanınmış ziyanları kimi ərəb dilində yazış-yaratmaq məcburiyyəti qarşısında qalsalar da, milli özünəməxsusluğunu qoruyub saxlamağa, islam mədəniyyəti ilə milli mədəniyyəti qovuşdurmağa çalışır və nəticədə tamamilə orijinal əsərlər yaradırdılar.

XI-XV əsrlərdə Azərbaycanın siyasi həyatında baş vermiş dəyişikliklərlə əlaqədar olaraq kitabxanaların fəaliyyətindəki yeniliklər də dərslikdə geniş əks etdirilmişdir. Müəllif mövzunu hərtərəfli şərh edərək göstərir ki, kitab, söz, kitabxana haqqında qiymətli fikirlər bu dövrə yazış-yaratmış görkəmli şairlərin, alımların, mütefəkkirlərin əsərlərində geniş işıqlandırılmışdır. XII əsrda Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük düha, milli mədəniyyətimizin “qızıl dövr”ünü yaradanlardan biri olan dahi Nizami Gəncəvinin bu məsələ ilə bağlı qənaətlərinin ümumiləşdirilməsi bu baxımdan diqqətəlayiqdir.

Dahi şairlərimiz Nizaminin əsərlərində kitab və kitabxanaya böyük qiymət verilməsi, kitabın bütün biliklərin mənbəyi kimi qiymətləndirilməsi, kitabxanaların xalqın milli sərvəti, ölkənin bilik xəzinəsi adlandırılmasının onların Azərbaycan kitab mədəniyyətinə verdikləri çox dəyərli qiymət kimi qeyd olunur.

Azərbaycan kitab və kitabxana mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş görkəmli şəxsiyyətlərimizdən Bəhmənyarın, Xətib Təbrizi, Qətran Təbrizinin və onlarca başqalarının fəaliyyəti də dərslikdə geniş şəkildə araşdırılır.

Bu da xüsusi qeyd olunmalıdır ki, professor A.Xələfov çoxillik araşdırımları sayəsində bu qənaətə gəlir ki, orta əsrlərdə ölkəmizin ərazisində kitabxanaların üç növü – saray, məscid, mədrəsə və şəxsi kitabxanaların fəaliyyət göstərmişdir. Müəllif ilk dəfə olaraq indiyə qədər dərindən öyrənilməmiş məscid və mədrəsə kitabxanalarının fondlarının tərkibi, məzmunu, məqsəd və vəzifələri haqqında ətraflı məlumatları ümumiləşdirərək, Ərdəbil, Təbriz, Marağa, Urmiya, Xoy, Sərab, Bərdə, Gəncə, Beyləqan, Qəbələ, Dərbənd, Şamaxı, Şəmkir, Naxçıvan və başqa şəhərlərdəki məscid və mədrəsələrin nəzdindəki kitabxanalar haqqında maraqlı tarixi məlumat verir.

Görkəmli alımlarımızdən Z.Bünyadovun, Ə.Mirəhmədovun, R.Əliyevin və başqalarının mülahizələrini müdafiə edən professor A.Xələfov XI-XII əsrlərdə Gəncədə zəngin saray kitabxanasının və digər kitabxanaların olduğunu təsdiqləyir və qeyd edir ki, o vaxtlar Gəncədə “Dar-əl kitab” adlı böyük bir kitabxana fəaliyyət göstərirdi. Bu tarixi faktı o zaman Azərbaycanda olmuş Yaqut Həməvi də “Məcməul Huldan” əsərində təsdiq etmişdir. Gəncə böyük mədəniyyət və ticarət mərkəzi olduğundan dünyadan bütün ölkələrində gələn

tacirlər burada kitaba böyük tələbatın olduğunu nəzərə alaraq kitab gətirməyə də səy göstərirdilər.

Prof. A.Xələfovun fikrincə, tarixi qaynaqlardan məlum olur ki, XII əsrda Gəncə ilə yanaşı, Azərbaycanın digər böyük şəhərlərində, o cümlədən Təbrizdə, Şamaxıda, Bərdədə də kitabxanalar olmuşdur. Bu dövrə fəaliyyət göstərən kitabxanalar içerisinde saray kitabxanaları fondunun zənginliyi, ardıcıl komplektləşdirilməsi, qiymətli nadir kitabların toplanması, xarici dillərdə kitabların əldə edilməsi cəhətdən xüsusilə fərqlənirdilər.

Daha sonra Azərbaycanda monqol işğalı dövründə kitabxana işini araşdırın müəllif qeyd edir ki, XIII yüzilliynin birinci yarısında Azərbaycanı işgal edərkən monqollar ölkənin böyük şəhərlərindən Ərdəbili, Təbrizi, Gəncəni, Şamaxını, Beyləqanı, Bərdəni və s. dağıdıb viran qoymuşdular. Monqol zülmü xüsusilə Azərbaycan mədəniyyətinə böyük zərba vurmaşdı. Məktəblər, mədrəsələr, kitabxanalar yerlə-yeksan edilmiş, kitablar vəhşicəsinə yandırılmışdı.

Prof. A.Xələfovun fikrincə, monqol işğalı Azərbaycan mədəniyyətinin inkişafını ləngitsə də, onu tamamilə dayandırıa bilmədi. Zaman keçdikcə Azərbaycan yənə də Şərqi mühüm mədəni mərkəzlərindən birinə çevrilirdi. Mədəni inkişaf səviyyəsi etibarilə Azərbaycan əhalisindən qat-qat aşağı olan monqolların özləri Azərbaycan mədəniyyətinin təsiri altına düşmüş, yerli mədəniyyəti istər-istəməz qəbul etməli olmuşdular.

Alim yazar ki, XIII əsrda Azərbaycanda tayı-bərabəri olmayan, öz fondunun nadirliyinə və zənginliyinə görə dünyadan ən böyük kitabxanaları ilə yarışa girə bilən Marağa Rəsədxanasının Elmi Kitabxanası fəaliyyətə başlamışdı. Bu kitabxana ölkəmizdə kitabxana işinin tarixində öz məqsədi, vəzifələri və yaranma tarixi dəqiq məlum olan ilk elmi kitabxanadır. O dövrə bütün Şərqdə məşhur olan bu elm məbədinin əsası xalqımızın görkəmli oğlu, 100-dən artıq elmi əsərin müəllifi, ensiklopedik biliyə malik, Marağa Rəsədxanasının yaradıcısı Nəsirəddin Tusi tərəfindən qoyulmuşdur. Məhz bu rəsədxananın nəzdində fəaliyyət göstərən həmin kitabxanada 400 min kitab (əlyazması) toplanmışdı.

Dərslikdə XIII-XVIII əsrlərdə fəaliyyət göstərmiş bir sıra məşhur kitabxanalar, o cümlədən Təbrizdəki saray kitabxanası, Ərdəbildeki Şeyx Şəfi məqbərəsinin kitabxanası haqqında bir çox elmi məlumatlar ümumiləşdirilmiş, bu görkəmli dövlət xadiminin Azərbaycan mədəniyyəti tarixindəki rolu yüksək qiymətləndirilmişdir.

Professor A.Xələfov yazar ki, XIX əsr Azərbaycan kitabxana işi tarixində mühüm yerlərdən birini şəxsi kitabxanalar tuturdu. Məhz bu dövrə Azərbaycanın görkəmli alımlarının, yazıçı və şairlərinin çox zəngin, nadir kitab fonduna malik şəxsi kitabxanaları təşkil edilmişdi ki, belə kitabxanaların nəinki ölkəmizdə, həmçinin qonşu ölkələrdə belə çox məşhur olmuşdur.

XIX əsrд gorkemli Azərbaycan alimlərinin, yazıçı və şairlərinin, mədəniyyət və incəsənət xadimlərinin çoxlu şəxsi kitabxanaları olmuşdur. Bu baxımdan A.Bakıxanovun, M.F.Axundovun, M.Kazimbəyin və N.Nərimanovaşlıq şəxsi kitabxanaları haqqında ümumiləşdirilmiş məlumatlar xüsusi maraq doğurur. Müəllif haqlı olaraq göstərir ki, şəxsi kitabxana yarandığı, formalasdığı dövrün elmi-mədəni səviyyəsini, dövrün kitab sərvətini eks etdirən qiymətli elmi və mədəni xəzinədir.

Şəxsi kitabxanalarda xalqın tarixi keçmişinə, elminə, mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə dair kitablar toplandığından böyük tarixi əhəmiyyət kəsb edir. Odur ki, şəxsi kitabxana onu yaradan ayrı-ayrı gorkemli şəxsiyyətlərin, alimlərin, yazıçılardan, şairlərin, mədəniyyət və dövlət xadimlərinin dünyagörüşünün, fəlsəfəsinin, ideya istiqamətinin ictimai-siyasi baxışlarının müəyyənləşməsində mühüm amil hesab edilə bilər. Dərslik müəllisinin fikrincə, onların kitabxanaçılıq-biblioqrafiya sahəsindəki elmi irsi və əməli fəaliyyəti müstəqil tədqiqat obyekti kimi hərtərəflü və dərinən işlənilməlidir.

Prof. A.Xələfovun qeyd etdiyi kimi, kitabxanaşunaslığın tarixi və metodologiyası kitabxanaşunaslıq elminin çox mühüm və ən az öyrənilmiş sahələrdən biridir. Bu problem təkcə Azərbaycanda deyil, dünya kitabxanaşunaslığında da ayrıca tədqiqat obyekti olmamışdır. Odur ki, böyük bir tarixi dövrü araşdırın müəllif dünya kitabxanaşunaslığına dair rus və azərbaycan dillərində çapdan çıxmış zəngin materialların öyrənilməsi və təhlili əsasında uzun əsrlərdən bəri kitabxanaçılıq fikirlərinin keçdiyi beş min illik təkamül və inkişaf yolunu ardıcıl şəkildə izləmiş, onun tədricən müstəqil kitabxanaşunaslıq elminə çevriləməsi prosesinin qanuna uyğunluqlarını elminə nəzəri cəhətdən əsaslandırmışdır.

Ölkəmizdə mədəniyyət və kitabxana işi quruculuğunu tarixi problemləri, humanitar elm kimi kitabxanaşunaslığın ümumnəzəri və metodoloji problemlərinin işlənilməsi, kitabxanaların sosial funksiyalarının araşdırılması, ali kitabxanaçılıq-biblioqrafiya təhsili məsələləri, habelə kitabxana işi nəzəriyyəsi və bir sıra digər aktual elmi problemlər hazırlı dərslərin özəyini təşkil edir. Dərslik kitabxanaşunaslığın tarixi metodologiyası, metodları və s. kimi mühüm məsələləri geniş şəkildə əhatə etməsi baxımdan mühüm əhəmiyyətə malikdir.

Prof. A.Xələfovun "Kitabxanaşunaslığın tarixi və metodologiyası" kitabında müasir Azərbaycan əməkhiyətində gedən sosial-mədəni proseslərlə kitabxana işinin əlaqələndirilməsinə, kitabxana işinin nəzəri əsaslarının ümumiləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Müəllif zəngin elmi müdəələlərə səykənərək əməkhiyətde gedən dərin mədəni inkişaf proseslərinin araşdırılması kontekstində kitabxanaların bu prosesdə yerini, vəzifələrini və iştirakını qiymətli elmi dəlillərlə əsaslandırmışdır.

Geniş dünya baxışına malik olan prof. A.Xələfovun elmi yaradıcılığı, onun irəli sürdüyü elmi konsepsiyalar və problemlər olduqca dərin və əhatəlidir. Bilavasitə maddiləşdirilmiş biliyə əsaslanan, əlibə ilə kitab, əlyazması ilə çap kitabı arasında hərtərəfli əlaqələrin olduğunu, kitabın bilik mənbəyi kimi qorunub saxlanmasından kitabxananın zəruri bir müəssisə kimi böyük əhəmiyyət kəsb etməsini mühüm hesab edən müəllif kitabxanaların yaradılması və inkişafını əməkhiyətin əsas atributlarından biri kimi qiymətləndirir və dövrün mühüm hadisəni hesab edir.

Prof. A.Xələfov böyük uzaqgörənliliklə insanın şəxsiyyət kimi formalasmasında kitabın böyük mədəni və tərbiyəvi əhəmiyyət kəsb etdiyini, əlyazma və çap kitablarının qorunub saxlanmasından, nəsildən-nəslə ötürülməsində, kitabların ömrünün uzadılmasında, insanların intellektual səviyyəsinin yüksəldilməsində kitabxananın böyük əhəmiyyətini qeyd edir.

Müəllif beş min illik tarixi olan kitabxanaların təcrübəsinə, ciddi elmi dəlillərə, dünyanın gorkemli alimlərinin tarixi araşdırımları əsasında yaradılmış konsepsiyalara əsaslanaraq kitabxanaların əməkhiyətin tələbatı əsasında yaranan bir təsisat, sosial institut olduğunu və tarixi inkişafın bütün mərhələlərində əməkhiyətə xidmət etdiyini konkret faktlarla əsaslandırmışdır.

Prof. A.Xələfov əməkhiyətin inkişafında bilik mənbəyi olan kitabın böyük kommunikativ əhəmiyyətini, müasir dünyada onun böyük əlaqələndirici rolunu, şəxsiyyətin formalasmasında, əməkhiyət üzvlərinin intellektula səviyyəsinin yüksəldilməsində əhəmiyyətini, bilik kapitalının insan kapitalına çevriləməsindəki xidmətlərini yüksək qiymətləndirərək, kitabın hələ bundan sonra da neçə-neçə gələcək nəsillərə öz bilik karvanını daşıyacaqını qeyd etmiş və bu karvanın yolcusu olan hər bir şərəfli insana uğurlu yol arzulamışdır.

Bütün ömrünü, şüurlu həyatını kitabxana işinə, onun tərəqqi və inkişafına həsr edən bu böyük kitabxanaşunas alım kitabxanaların əməkhiyətin normal inkişafını təmin edən mexanizmin ayrılmaz tərkib hissəsi olduğunu öz tədqiqatlarında əsaslandırmış, bu mexanizmin hərəkətə gətirilməsində dünyanın ən qədim və şərəfli peşələrdən biri olan kitabxanaçı peşəsinin, peşəkar kitabxanaçılıların xidmətini ön plana çəkmüşdür.

Prof. A.Xələfovun elmi-tədqiqat fəaliyyətində humanitar elm kimi kitabxanaşunaslığın ümumnəzəri və metodoloji problemlərinin işlənilməsi, kitabxanaların sosial funksiyalarının inkişafının araşdırılması, əməkhiyətin intellektual inkişafi prosesində, insanların mədəni-mənəvi tərbiyəsində, təhsil prosesində kitabxanaların rolunun öyrənilməsi çox böyük yer tutur. Alimin öz fundamental tədqiqatlarında kitabxanaşunaslığın humanitar elm kimi elminə nəzəri əsaslarının hazırlanmasına geniş yer verəsi, kitabxanaşunaslıq fəlsəfəsi elmi konsepsiyasının yaradılmasına təşəbbüs göstərməsi də böyük maraq doğurur. Bu baxımdan dərsləkdə gorkemli Amerika alimi C.X.Şiranın

belə bir fikri bir daha təsdiq edilmişdir: "Kitabxanaşunaslıq kommunikasiya prosesinin elə bir sahəsidir ki, onun vasitəsi ilə mədəniyyət qorunur; kommunikasiyasız mədəniyyət ola bilməz".

Prof. A.Xələfov müstəqillik illərində özünün çoxsahəli elmi və pedaqoji fəaliyyətini Azərbaycanda hüquqi, demokratik cəmiyyət quruculuğu şəraitində siyasi plüralizmin, informasiya azadlığının, milli və ümumbaşəri dəyərlərin nəzərə alınması əsasında kitabxana xidmətinin təşkilinin metodik problemləri ilə, şəxsiyyətin və bütövlükdə cəmiyyətin intellektual və mənəvi inkişafında kitabxanaların rolu ilə six şəkildə bağlayır.

Alimin konseptual araşdırılmalarında cəmiyyətdə baş verən sosial-iqtisadi və mədəni proseslərin elmi şəkildə dərk edilməsi əsasında Azərbaycanda kitabxana işinin nəzəriyyə və təcrübəsinin inkişaf konsepsiyası hazırlanmışdır ki, bu da yeni cəmiyyətin reallıqlarını özündə hərtərəfli əks etdirir.

Prof. A.Xələfov müasir informasiya cəmiyyətdən kitabxanaların informasiyalasdırılmasını dövrün, zamanın hadisəsi kimi qiymətləndirməklə, kitabxanaşunaslıq və informatika elmləri arasında dərin elmi-praktiki əlaqələrin olduğunu qeyd etmiş və bu əlaqələrin dərinleşməsinin, hərtərəfli integrasiya proseslərinin aparılmasını zəruri hesab etmişdir. Alim bu proseslərin özəyində kitabxanaların komplektləşməsinin, bütövlükdə informasiyalasdırılmasının durdugunu ön plana çəkmiş və bu prosesi kitabxana işinin gələcəyi kimi qiymətləndirmişdir.

Bütövlükdə uzun bir tarixi dövrü özündə əks etdirən "Kitabxanaşunaslığın tarixi və-metodologiyası" dərsliyi uzunmüddətli gərgin səmərəli axtarışların bəhrəsi kimi qiymətləndirilə bilər. mədəniyyət və kitabxana tarixinin araşdırılması, milli kitabxanaşunaslıq elminin inkişafı istiqamətdə mühüm elmi nəticələrə nail olmuş prof. A.Xələfovun mütəxəssislərə, müəllimlərə, magistrantlara və geniş oxucu auditoriyasına təqdim olunan növbəti fundamental dərslik də Azərbaycan kitabxanaşunaslıq elmini daha da zənginləşdirəcəkdir. Əminliklə qeyd edə bilərik ki, Azərbaycanın müstəqilliyi şəraitində milli və bəşəri dəyərlərə əsaslanan, dönyanın zəngin kitabxanaşunaslıq ənənələrindən bəhrələnən bu sanballı dərslik hələ uzun illər mütəxəssislərin və tələbələrin ən yaxın məsləhətcisi olacaq və müəllifinə böyük şöhrət gətirəcəkdir.

**Knyaz ASLAN,**

**Bakı Dövlət Universiteti**

**Kitabşunaslıq və Nəşriyyat işi kafedrasının müdürü,**

**pedaqogika üzrə fəlsəfə doktoru, dosent**

**Kərim TAHİROV,**

**M.F.Axundov adına Azərbaycan**

**Milli Kitabxanasının direktoru,**

**tarix üzrə fəlsəfə doktoru, professor**